

ƏDV və Gömrük Rüsumlarından Azad Edilmə ilə bağlı yeniliklər

Nazirlər Kabinetinin 124 və 125 sayılı 1 avqust 2011-ci il tarixli Qərarlarına əsasən, beynəlxalq standartlara cavab verən su nəqliyyat vasitələrini istehsal edən strateji əhəmiyyətli sənaye müəssisələrinin tikintisi üçün nəzərdə tutulmuş mal və avadanlıqların idxalı ƏDV və Gömrük Rüsumlarından azad olunurlar.

Bu avadanlıqların idxalı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sənədləri ilə təsdiqlənməlidirlər. ƏDV və Gömrük Rüsumlarından azad edilmə 31 avqust 2011-ci il tarixindən 1 yanvar 2014-cü il tarixinədək qüvvədədir.

Cinayət Məcəlləsinə Əlavələr

Cinayət Məcəlləsinə aşağıdakı əlavələr edilmişdir və bu əlavələr 2 avqust 2011-ci il tarixindən qüvvədədir:

- Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayətə görə xarici dövlətdə məhkum olunmamışlarsa, cinayət məsuliyyətinə cəlb edirlər;
- Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, beynəlxalq təşkilatların vəzifəli şəxsləri, beynəlxalq parlament assambleyaların üzvləri, beynəlxalq məhkəmələrin vəzifəli şəxsləri və hakimləri olan Azərbaycan Respublikasının vətəndaşlarının iştirakı ilə Azərbaycan Respublikasının hüdudlarından kənarda korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət törətdikləri halda və həmin cinayətə görə xarici dövlətdə məhkum olunmadıqda, cinayət məsuliyyətinə cəlb edirlər;
- Rüşvətin alınması və ya verilməsindən başqa, rüşvətin alınması ilə bağlı təklifin və ya vədin qəbul edilməsi halları da cinayət hesab edilir.

Azərbaycan və Hindistan İkiqat vergitutmanın aradan qaldırılmasına dair Saziş üzrə danışıqlar aparır

12 avqust 2011-ci il tarixindən etibarən Azərbaycan və Hindistan İkiqat vergitutmanın aradan qaldırılmasına dair Saziş üzrə danışıqlar aparır. “PwC Azerbaijan Times” sizə yeniliklərlə bağlı məlumat verəcək.

2011-ci ilin avqust ayında imzalanmış Beynəlxalq Sazişlər, Protokollar, Memorandumlar

- Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında ticarət və investisiyalar üzrə İşçi qrupunun yaradılması üzrə qarşılıqlı anlaşma haqqında memorandum;
- Azərbaycan Respublikası ilə Sloveniya Respublikası arasında mədəniyyət, təhsil və elm üzrə saziş;
- Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə İtaliyanın Mülki Müdafiə Departamenti arasında mülki müdafiə sahəsində əməkdaşlıq üzrə qarşılıqlı anlaşma haqqında memorandum;
- Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Çinin Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq üzrə protokol;
- Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Çexiya Respublikasının Texniki Standartlaşdırma, Metrologiya və Dövlət Sınaqları üzrə İdarəsi arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
- Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi arasında texniki əməkdaşlıq haqqında Saziş.

Azərbaycanda PwC Akademiyasının Kursları

Azərbaycanda PwC Akademiyası aşağıdakı təlim kurslarını təklif edir:

- “Fəaliyyətin səmərəliliyinin idarə edilməsi” CIMA Diplomu (Rus dilində)
- Beynəlxalq Maliyyə Hesabatlarının Hazırlanması üzrə ACCA Diplomu (Rus və İngilis dillərində)
- Sertifikatlaşdırılmış Daxili Auditor ixtisası üzrə kurslar (Rus və İngilis dillərində)
- Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) üzrə kurslar (Azərbaycan, İngilis və Rus dillərində), və

müştərilərimizin konkret ehtiyacları üçün nəzərdə tutulan mühasibat uçotu, maliyyə və daxili audit üzrə digər təlim kursları

PwC Akademiyasının bütün təlimçiləri müvafiq sahələrdə geniş praktiki təcrübəyə malik olan beynəlxalq ixtisaslı mütəxəssislərdir. PwC Akademiyası və təlim imkanları ilə bağlı aşağıda göstərilmiş telefon və elektron poçt vasitəsilə Elçin İbadovla əlaqə saxlamağınızı xahiş edirik: telefon: (012) 497 25 15 , elektron poçt ünvanı: elchin.ibadov@az.pwc.com .

Əlaqə:

Landmark, Ofis Plaza III, 12-ci mərtəbə , 90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan
Tel: +99412 497 2515, Fax: +99412 497 7411, www.pwc.com/az

Burada olan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Kommunikasiya məsələləri üzrə Menecer, Fəridə Axundova ilə əlaqə saxlaya bilərsiniz, farida.akhundova@az.pwc.com .

© 2011 PwC. Bu xəbərlərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların səhihliyinə və ya təmliyinə dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən əvvəl) oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.